

# Sənayeləşmə prosesi uğurla gedir

*Bu, əhalinin rifahının daha da yaxşılaşmasına, həm də ixrac potensialının inkişafına öz müsbət təsirini göstərir*

Sənayeləşmə siyaseti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən bəri sənaye istehsalı üç dəfəyə qədər artıb. Kompleks tədbirlər hesabına yaxın illerdə bu artımın daha da yüksəlcəyi gözlənilir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşında duran vəzifelərə həsr olunan iclasında dövlət başçısı cənab İlham Əliyev bildirib ki, sənayeləşmə prosesi uğurla gedir, qeyri-neft sənayesi 14 faiz artıb: "Mən xatırlamırıam ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına..."

Həm 2004-cü ildə, həm də 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin iqtisadi inkişafında çox böyük rol oynadı. Məhz bu proqramların uğurlu icrası ilə 10 ili əhatə edən həmin dövrdə ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafı təmin edildi. Bu inkişaf hər bölgədə, hər rayonda, hər kənddə özünü göstərir. Ölkəmizdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabət-qabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verilməsi sənayenin inkişafını sürətləndirir.

Azərbaycanın perspektiv inkişafı qeyri-neft sektoru ilə bağlıdır. Odur ki, paytaxtda və regionlarda sosial layihələrə yanaşı, ölkəmizin iqtisadi imkanlarının genişləndirməsinə xidmet edən müxtəlif sahələrə aid sənaye müəssisələri inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün bunlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılması baxımdan da olduqca əhəmiyyətdir. Qloballaşma prosesi, dünya bazarındaki inkişaf meyilləri, onun mahiyyəti, iq-

tisadi potensial, sənaye sahələrinə təklif və tələbat daim nəzərə alınır. Təbii ki, hər ölkənin sosial-iqtisadi tərəqqisi geniş beynəlxalq iqtisadi-siyasi əməkdaşlıq zəminində baş verir. Ötən illərin təcrübəsindən də göründüyü kimi, bu əlaqələr iqtisadiyyatın nə qədər çox sahələrini əhatə etsə, dövlət o qədər də güclü olar.

Dövlət başçısı cənab İlham Əliyev bu mövqədən çıxış edərək diqqəti ölkədə müasir, rəqabətə davamlı iqtisadiyyatın, o cümlədən bütün zəruri sənaye və emal sənayesi sahələrinin yaradılmasına və inkişafına yönəldir. Bu istiqamətdə ölkəmiz çox böyük uğurlara imza atır və bu sahədə görülən işlər 2014-cü ilde də istisna olmadı. Bele ki, ötən il Azərbaycanda 230-dan çox yeni sənaye müəssisəsi açıldı. Eyni zamanda qeyri-neft sənayesində artım 9 faiz oldu.

Hazırda sənaye məhsulu istehsalına görə Azərbaycan regionda liderdir. 2014-cü ilde ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 69,6 faizi mə-

dənçixarma, 24,0 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buخار istehsalı, böülüsdürüləməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Bu gün Azərbaycan dövlətinin sənaye texnoparklarının yaradılması ilə bağlı heyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır. Məlumat üçün bildirik ki, texnoparklar dünyada iqtisadiyyatında inno-

yanaşı, dövlətin müdafiə sənayesinin də inkişafına əsaslı zəmin yaradır.

2015-ci ilin yanvar-iyun aylarında da sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,8 faiz artaraq 13,3 milyard manat təşkil etdi. Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizlik, neft sektorunda isə 0,7 faizlik artım müşahidə olundu. Sənaye məhsulunun 63,3 faizi mədənçixar-



vasiyəli iqtisadiyyatın əsas hərəketverici qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalşamasında və rəqabət-qabiliyyətli olmasında texnoparkların böyük rolu var. ABŞ, Çin, Koreya və s. ölkələrin informasiya-kommunikasiya sektorunun sürütlü inkişafında texnoparklar əsas rollardan birini oynayıb. Hazırda Azərbaycanda bu iqtisadi siyaset uğurla həyata keçirilir.

Ölkəmizdə metallurgiya sənayesinin inkişafı da diqqət mərkəzindədir. Müasir səviyyəli güclü ağır sənaye istehsalı məhsullarına malik olmaq ölkə iqtisadiyyatını zəruri məhsullarla təmin etməklə

ma, 28,7 faizi emal, 7,2 faizi elektrik enerjisi, qaz və buخار istehsalı, böülüsdürüləməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal edildi.

Özel bölmədə istehsalın həcmi sənaye məhsulunun 77 faizini təşkil etdi, ümumi istehsalın 88,2 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 11,8 faizi isə sənaye xarakterli xidmətlərin göstəriləməsi hesabına yaradılıb. Bu faktlar da ölkə iqtisadiyyatının çoxşaxəli və dayanıqlı olduğunu, qeyri-neft sektorunun inkişafını bir daha təsdiqləyir.

Şükür ƏLİZADƏ,  
"Respublika".